

**Yurgen Berndt**  
isveç yazarı

## Yapon yazarları intihar vurğunuymuş...

Yukio Misima Yaponiyadan uzaqlarda lap çoxdan tanınır. Özünü intihar edəndən sonra dünya varkən məşhurlaşdı. Onsuz da həyatının axır on ilində Misimanın adı Yapon yazarlarının ön cərgesində çəkilirdi. Neçə dəfə Nobel mükafatına təqdim olunmuşdu. Ancaq, verməmişdilər...

\* \* \*

...1925-ci ildə dünyaya gələn Yukio Misima müharibədən sonra daha artıq tanındı və onu Yaponun ədəbiyyat kəhkeşanında ən parlaq ulduzlardan saydılar. Əlbəttə ki, çap üzü görən bütün əsərləri bədii sarıdan eyni səviyyədə deyildi. Amma, hər halda onun qələmi Yapon ədəbiyyatında ustad qələmi sayılırdı. Məlum olur ki, Misimanın xarakterində bir-birinə zidd olan cəhətlər çox olub. Gah özünü fağırlığa qoyur, gah özünü ədalı bir qələm sahibi sayır, özünü qeyri yazarlardan qat-qat üstün sayırdı. Xasiyyətindəki bütün qəribəliklərə baxmayaraq, Misima istər Yapon, istər dünya ədəbiyyatında seçilib-sayılan qələm sahiblərindən biriydi. Onu tanımadıq, ən məşhur yazarlar haqqında danışanda heç cürə onun adını ön sıradə çəkməmək olmazdı...

\* \* \*

*Sövgəliyi onu deyək ki, XIX əsrin sonundan üzü bəri Yaponiyada məşhur yazarların intihar etməsi az qala dəb halını almışdı.*

\* \* \*

Yukio Misimanının intiharı başqalarından tamam-kamal seçilirdi. Belə ki, o 1970-ci ilin 25 noyabrında, günortadan sonra Tokionun İtiqaya

rayonunda yerləşən "Yapon özünümüdafiə qüvvəlerinin" qərargahına təpilir, öz həmfikirləri ilə birgə eyvana qalxır, imperatorun şərəfinə nitq söyləyir və özünün yazdığı "manifesti" hündürdən oxumağa başlayır. Əskərlər və zabitlər əvvəlcə onun bu nitqi ilə məzələnlərlər. Onsuz da Misima ölkədə özünün qəribəliyi ilə seçilən yaziçi kimi tanınır. Hələ üstəlik Misimanın aktyorluğuna vardi. Və hətta hekayələrindən biri kinoya çəkiləndə Misima özü həmin filmin rejissoru olmuşdu, həm də aktyor kimi o filmdə oynamışdı.

Daha doğrusu, imperator ordusunun zabiti roluna çəkilmişdi. O obraz ki, - ölkədə baş verən hərbi faşist qiyamından sonra, Yaponiyada baş alıb gedən bürokratik əngəllərə və fərsiz məmurlara qarşı qiyama qoşulan zabitiydi. Onu deyək ki, həmin filmdə o üsyankar zabit samuraylar kimi özünün qarnını yırtaraq xarakiri edirdi.

Elə bilindi də eyvana çıxan Misima öz qəhrəmanı olan həmin zabitin rolunu oynamadı...

...Əskərlər və zabitlər bir müddət Misimanın nitqinə qulaq asdır, amma get-gedə vəziyyət başqa şəkil aldı. Hamının sifəti ciddiləşdi. Çünkü Misima çox ciddi, xatalı şeylərdən bəhs edirdi:




"Müharibədən sonrakı Yaponiya iqtisadi cəhətdən xeyli qabağa getsə də, bununla belə ikinci dərəcəli dəyərlər ön plana çıxıb. Başlıca məqsəd tamam unudulmaqdadır; ikiüzlülük baş alıb gedir, mənəvi boşluq cəmiyyəti sarıb. Siyasiler yırıqları yamamaqla məşğuldular. Onlar şəxsi maraqlarını hər şeydən üstün tutandırlar, vəzifəbazdırıllar. Yaponianın siyasetini ölkənin özü yox, əcnəbi ölkələr fırladır. Uduzulan müharibənin biabırçılığını heç kəs yuyub təmizləmək istəmir. Belə getsə, yaponlar öz tarixlərini və mənəviyyatını puça çıxaracaqlar. Biz ümidivardıq ki, indiki zamanda məhz "Özünümüdafıə qüvvələrində" əsl Yapon ruhu, Yapon döyüşüsünün yenilməzliyi özünü qoruyub saxlayacaq. Amma, çox təəssüf, bizim "Özünümüdafıə qüvvələri"ndə də həmin ruh artıq ölmək üzrədi. Halbuki Yaponianın ən ümdə vəzifəsi - ölkənin müdafiəsini gündən-günə möhkəmləndirməkdir... Əslində məhz "Özünümüdafıə qüvvələri" dövlətin uduzulan müharibə qeyrətini çəkməlidir. Yaponianın çox uzun sürən bu qış yuxusuna görə biz yaponlar özümüzü təhqir olunmuş sayırıq!"

\* \* \*

Misima öz nitqini bitirəndən sonra çəkildiyi filmdəki rolu elə bil təzədən yaşadı. Amma bu dəfə həqiqətən... Öz qarnını soldan sağa xəncərlə yardı. Onun cangüdəni Morita samuray qaydası ilə o dəqiqə qılıncla onun başını bədənindən üzdü. Sonra özü də intihar etdi...

Bu nə olan şey idi? Bəlkə ağlığını tamam itirmiş bir oyuncunun məharətiymiş? Hətta Yapon jurnallarının birində yazılmışdı ki, Misimanın ölümü - siyasi cinayətkar olan bir aktyorun ölümüdür. Amma ikičə günün içində belə mülahizələr



Yapon mətbuatından yiğisdirildi. Əksinə, hamı o fikirdəydi ki, Misimanın intiharı - "bir romantikin mərdanə ölümüdür" və yaxud "vətənpərvərliyin təzahürü, kamikadze ruhunun nümayışıdır". Onu da deyək ki, 1960-ci ildə Misimanın yazdığı "Vətən sevgisi" adlı hekayəsi 1965-ci ildə filmə çəkilmişdi...

\* \* \*

Yəqin ki, hamiya məlumdur - əldə qılinc tutan igid samuray obrazı Yaponianın rəmzi sayılır. Kinoda, televiziyada, Yapon ekranlarında biz keçmişdən bəhs edən filmlərdə samurayların qəribə hayqirtisini eşidib bəzən dəhşətə gəlirik. Bəlkə də burda şırtmə həqiqətdən daha çoxdur. Amma od yanmayan yerdən tüstü çıxmaz...

Samuray (və yaxud busı), Yaponianın rəmzi sayılan belə bir obraz XII əsrənə başlayaraq öz borcunu ləyaqətlə yerinə yetirən yapon döyüşüsünün mənəvi dünyasını ifadə edir. Əslində bunun kökündə Çindən əxz olunmuş Konfutsi fəlsəfəsi dayanır. Belə bir həyat tərzinə Zen-Buddizm də öz təsirini göstərməmiş deyil. O vaxtdan Yapon —


cəngavərinin yaşayış tərzindən ortaya gələn mədəniyyət, dəyərlər sistemi yüz illərlə Yapon həyat tərzinə hopmuş oldu. Belə ki, Yapon həyat və məişətini bunsuz təsəvvürə gətirmək - demək olar ki, çətindir. Elə indinin özündə də belə həyat tərzi, sıxı şəkildə olmasa da, müasir Yapon məişətinə təsirsiz ötüşməmiş deyil. Hələ 1868-ci ildən üzü bəri Yaponların dilində belə bir şürə tez-tez səslənirdi: "Çiçəklənən ölkə və güclü ordu uğrunda irəli!".

Amma nə olur-olsun, Yaponiyada vəzifə başında oturan kəslər, müxtəlif əqidəli siyasi xadimlər dəyişsə də, İmperatora olan hərmət və ehtiram birmənalıdır, heç cürə dəyişə bilməz. Çünkü Yapon İmператорu Tanrıının Yaponiyada elçisi sayılır.

\* \* \*

...Məşhur yazıçı Yukio Misima da bu məsələyə aydınlıq gətirmək fikrindəydi. Zanbaq - Yapon düşüncəsində gözəlliklə yanaşı, həm də yapon imperator şəcərəsinin rəmzi sayılır. Qılınc da bəzilərinin fikrincə, yapon mədəniyyətinin bir ifadəsinə çevrilib. Misima 1968-ci ildə ən mötəbər yapon jurnallarının birində belə yazmışdı: "Cəmiyyətimiz bizim milli düşüncəmizdən və həyatımızdan xrizantemi ixtisara salıb. Və bu ayriqliq mühəribədən sonraki Yapon mədəniyyətində qılıncla parçalanıbdir"...

Misima sonrakı ömrü ilə öz zəmanəsinə qarşı sanki bir qiyama qalxdı. O 1968-ci ildə yüzlərlə cavani bir yerə toplayaraq öz "ordusunu" yaratdı. Və bunu "qılınc-qalxan cəmiyyəti" adlandırdı. Hətta bu ordunun geyimini belə dəyişdirdi, nümunəvi bir hərbi geyim ortaya çıxardı, öz "ordusu" üçün "silahdaşların mahnısı" adında bir himn də yazardı. "Ordunun" ildönümündə Misimanın əskərləri Tokio Milli Teatrının qabağından xüsusi nizamla keçilərlər. Ondan soruşanda ki, bu paradı niyə burda keçirirsiz? O belə



cavab vermişdi: "Çünki burdan İmператорun sarayı görsənir. Biz bəlkə də dünyada ən kiçik ordu sayılırıq. Amma bizim iradəmizi heç kəs sindra bilməz"...

Özü isə bunun naminə doğrudan-doğruya əyilmədi, polad kimi özünü sindirdi...


\* \* \*

**...Nobel mükafatı laureati, 72 yaşı Yasunari Kawabata intihar edəndə onun dünya boyu səpələnmiş minlərlə oxucusu sözün əsl mənasında heyvət içində donub qaldı. Amma Kawabata öz intiharında qılıncdan imtina etmişdi. Sadəcə olaraq qaz sobasını açıb, pəncərələri də bağlamışdı...**

1972-ci il aprelin 16-da Kawabata Nobel mükafatına layiq görüləndən dörd il sonra həyatla birdəfəlik üzülüdü. Ölümqabığı belə yazmışdı: "Axır vaxtlar mən belə fikirləşirəm ki, bu dünyada mən olsam-olsam, adıca, qərib bir səyyaham. Bu fəri dünyada gözü qamaşdırın şeylər çoxdur. Amma bunların heç birinin sırriñə axıra qədər vara bilmədim. Məndə elə təsəvvür yarandı ki, həm ayığam, həm də eyni vaxtda yatmış kimiyəm".

Tənhalıq, küskünlük, biganəlik Kawabata yaradıcılığından bir qırımı xətt kimi keçib gedir. O camaat arasında görünməkdən az qala xəcalət çəkər, həmişə özünə qapanmış, fikirli olardı... →





Kavabata ailə qəbristanlığında torpağa tapşırıldı. Belə də yazılıb: "Kavabata ailəsinin məzarlığı". Özgə heç nə. Nə Kavabatanı bir Nobelçi laureat kimi öyən sözlər, nə də başqa tərif-təhsin gözə dəymir...

Amma Kavabatanın məzarıyla bağlı bura gələn ziyarətçilərin yadına ister-istəməz başqa təfərruatlar düşür. Kavabatanın qəbrini görəndə ilk növbədə haqqında danışdığımız Yukio Misima göz öünüə gəlir. Axı vaxtilə Kavabata Misimaya hər cəhətdən köməklik göstərmışdı. Eləcə də özünü intihar edən Yapon yazıçıları bir-bir yada düşür. Xirosimalı **Tamiki Xara**, eləcə də Osama Dadzay. Dadzay və sevgilisi



1948-ci ildə Tokio yaxınlığından axıb gedən xırdaca bir çayda özlərini boğmuşdular. Novellaçı **Runesko Akutaqava** da intihar yolunun yolcusu imiş. 1927-ci ildə həddən artıq yuxu dərmanı içərək, gözlərini bu işıqlı dünyaya əbədi olaraq yummuşdu. Eləcə Arisima - o Yaponiyada kübar qələm sahibi kimi yadda qalıb. 1923-cü ildən ölümən başqa çıxış yolu tapmamışdı. Yaxud Yamada da xalqın ağır güzəranını görübən yeganə xilas yolunu intiharda görmüşdü. İndicə adları çəkilən bir çox qələm sahibləri Kavabatadan fərqli olaraq ahıl yaşında deyil, öz qələmlərinin bitkin çağında, cavan yaşıda könüllü olaraq bu dünyadan köçmüştülər və bura çatanda mühabibə vaxtı öz ölümünə doğru uçan beş mindən artıq kamikadze xatırlanır...

\* \* \*

Həyatdan, dünyadan könüllü olaraq əlini üzən, bu fani dünyani öz xoşyla tərk edən adamlar yada düşdükcə, istər-istəməz səndə belə bir fikir yaranır ki, ola bilsin, Yaponlar ölümə elə-belə, barmaqarası baxan millətdir. Elə ona görə də intiharı özlərinin yeganə çıxış yolu sayırlar. Qətiyyən belə deyil. Ona qalsa, hazırda ən inkişaf etmiş, sivil Avropa ölkələrində bu cür intiharlar ildən-ilə artmaqdadır...

Yapon təfəkkürünə görə insan öz ölümü ilə sanki dirilərə təselli verir. Və varılacaq o dünya qaranlıq, zülmet dünyası deyil; ölüm bir dünyadan o birisinə təbii keçid yoludur; Sıravi yapon adamı əyər intihar edirsə, onun ölümü əvvəl-əvvəldən bu fani dünyaya və ictimai rəyə etiraz kimi qəbul edilir. Yukio Misima və Kavabatanın, eləcə də başqa Yapon yazıçılarının intiharı da belə bir məqsəd daşıyır və daşıməqdadır;

Hər halda bir məmləket kimi Yaponiya ilə maraqlanan və onu görməyə tələsən hər bir kəs, ister-istəməz özünə onu təlqin etməlidir ki, olmalıdır ki, onu bəlkə də dünyanın ən qəribə ölkələrindən biri qarşılıyacaq və mütləq öz bənzərsizliyi ilə heyrətə gətirəcəkdir...

"Yapon çöhrələri" kitabından...

